

# Nəğməkar şair, ləyaqətli ictimai xadim, sədaqətli dost *Həmid Abbası xatırlayarkən*

1971-ci ilin övvəlləri idi. Mərkəzi Komitədə yenice islaməye başlamışdım. İş otağının qapısının yüngüləcə döyməsi və menin "buyurun" deməyimlə onun otaga daxil olmasında bir oldu. Özünü tödüm etdi - Abbasov Həmid Məmmədəli oğlu, MK-nın Təhlükə və təşqış şöbəsinin tolimatçısı. Əyləşməsinə xahiş etdim. Dedi, mon siz qiyabi tamyıram, golmışem indi yaxından tanış olam. Bir az çatin veziyətə düşdüm. Adəton belə olmur, insan yeni idarəyə islamaya goldikdə işənəsində, tədrisən onun işçiləri ilə tanış olmağa başlayır. İndi isə tamam başqa bir hal baş vermişdi. MK kimi, şöbələrinin və işçilərinin sayına görə forqlənen böyük bir idarənin eməkdaşlarından biri, gözəlmədiyin bir haldə, menimle tanış olmağa gəlmədi. Onun cəsərətliliyi, istiqanlılığı moni heyrətləndirmişdi.

Bu ilk tanışlıq bizim dostluğumuzu, qardaşlığımızı, sonra da ailə dostluğumuzu əvəldi. Cox keçmişdi, onu MK-nın Təşkilat-partiya işi şöbəsinin müdürünin müavini vəzifəsinə iżli çəkdi. Həmid o zaman artıq tanınmış şair idi. Onun sözlərində bəstələnmis nəğmələr konsernlərdə, radio və televiziya verilişlərində müğənnilərimizin dillərinə döşəndi.

Lakin MK-dakı işinin gərginliyi səbəbindən o, yaradıcılıqla istədiyi kimi möşəkul ola bilmirdi. 1970-ci illərin sonlarında Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatı Respublikası Komitesinin söri vazifəsinə seçilmişsi ona böyük imkanlar açdı. 1981-ci ilin dekabrında meni de Kənd Təsərrüfatı İşçiləri Həmkarlar Təşkilatı Respublikası Komitesinin söri, sonra da Həmkarlar İttifaqları Şurasının katibi seçildi. Həmidin de, menin de həmkarlar təşkilatına işə keçməyimizin təşəbbüskarı AHŞ-in söri, görkəmli ictimai xadim və dövlət xadimi Lidiya Xudat qızı Rəsulova olmuşdu. Burada Həmid Abbasovla dostluğumuzu, amakdaşlığımızı da elave etdi. Vaxtaşırı respublikamın rayonlarına gedir, müxtəlif tədbirlərin təşkilində və keçirilməsindən istirak edirdik. O, hər bərə sefərdən sonra bər alem şeirlər qayırdı.


Respublikadan kenara da sefərlərimiz olurdu. Bunnalardan on möhtəşəmləri ulu öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi, 1983-cü il noyabrın 24-dən, dekabrın 20-dək Qara dəniz və Aralıq dənizi ölkələrinə turist sefəri idi. O zaman ulu öndər Sovet



İttifaqı Kommunist Partiyası Siyasi Bürosunun üzvü, Nazirlor Soveti sədrinin birinci müavini idi. Dünyanın on böyük ölkəsinin rəhbərlərinəndən biri və işinin son dorcası gərgin olmasına baxmayaraq, Azərbaycanı bir an belə unutmur, respublikanıza və xalqımıza daim diqqət göstərirdi. Bu möhtəşəm doniz soyahatı do homin qayğılardan biri idi. Səfərin təskili "Azərbaycan" gəmisiňin rəhbərliyinə və AHŞ-o tapşırılmışdı.

Sovetlər dövründə ilk və son dofa həyata keçirilən bu sefər onuna forqlənirdi ki, "Azərbaycan" gəmisinin göyortusunda ki insanları - əmək qabaqcıllarının, görkəmli elm, dövlət və incəsonət xadimlərinin hamısı bir respublikan - Azərbaycanın dəridər. Səfər zamanı həm de getdiyimiz ölkələrdə Azərbaycan geniş təşviq edilməli və təndiləlməli idi. Ulu öndərin qayğısu və böyük üzəqqoroni ilə təşkil edilmiş bu tədbir uğurla başa çatdı. Həmid sefərimizlə bağlı neça-neço şeir yazdı. Onun "Azərbaycan" gəmisinin dili ilə yazdığı şeir bu monada çox olamətdardır:

*"Azərbaycan" gəmisiyəm,  
Yol üstəyəm bu gün, dəstələr,  
Xəş mərəmli gözəl sefər  
Təpərşürbil mənə, dəstələr.  
Dənizləri sohər-axşam  
Dolaşırıq qarış-qarış  
Amma heç vaxt gəyörtəmdə,  
Sevinc bəla bol olmamış.*



**Surxay TAGİZADƏ**  
Respublikanın Əməkdar kənd işsəriyəti işçisi

*Sinəm üstə gəzdirdiyim  
"Azərbaycan" sözü olub,  
Fəqət bu gün sərnişinim  
Azərbaycan özü olub!*

Həmid Abbasın qəlbini, poetik duyularını bütünlüklə vətənimiz, xalqımız, ailisi, dostları və yoldaşları ilə bağlı idi, onları tərənnüm edirdi.

*Göylərə ucaldı Azərbaycanım,  
Ucalan, ucaldan əllərə alıqş!  
Hər addım səsindən bir zəfor qopan  
Barlı-bərəkətlə ellərə alıqş!*

Dövlətimiz Həmid Abbasovun xidmətlərini yüksək qiymətləndirir, onu "Respublikanın Əməkdar incəsonət xadimi" adına layiq görür. Lakin ermoni fəsiştərinin torpaqlarını işgal etmisi, Qarabağ dərdi hamimiz kimi Homidi də sarıtmışdı. Vaxtaşırı cəbhə bölgələrinə gedir, əsgərlərimizlə görüşürdü. Onun o zaman yazdığı "Nor igidlər, alov saçın" adlı cəbhə sefirəri kitabı 1992-ci ildə naşr edildi. Toos-süflər olsun ki, o, Qarabağımızın azad olunmasına, zəfər gününü görə bilmedi, bu həsrətə dünəyinə dayıdı.

O, həyati cox sevirdi, dünyadan doymaq istəmirdi, yaşamaq-yaratmaq isteyirdi:

*İnsan ömrü niyə azdır?!  
Bu hikməti döyan varmı?  
Yaş olsa da doxsan, ya yüz,  
Bu dünyadan döyan varmı?*

Bunu da deyirdi ki:

*Unutmayaq bu dünyada  
Mən də, san da o da qonaq!  
Bir az qomlı olsan da, mən  
Qonaq dedim qəsdən dəstələr,  
Qonaq var ki, unudulur,  
Qapımızdan çıxan kimi,  
Qonaq da var söz-söhbatı  
Axır qalba, ürkələrə,  
Yaz yağışı çiçəklərə,  
Çəmanlara axan kimi,  
Əməliyət qatır insan,  
Təkə bunu unutmayaq!*

Bu sözləri Həmid Abbas, sanki özü haqqında deyirmiş. 20 ildir aranızda olma-masına baxmayıaraq o, heç bir zaman unulmamışdır, hamimiz qəlbində bu gün do yaşıyır.

Allah ona rəhmət elősin, ruhu şad olsun!